



PARÇA LİSTESİ / PART LIST	1- 6605.01GP	2- 6001.09SM	3- 6002.04\$MS	4- 6603.02\$MP	5- 6001.11HT	6- 6003.09TMP	7- 6004.09HY	8- 6007.01HTSP	9- 6001.06EL
	10- 6003.06EMP	11- 6004.01EHY	12- 6003.05EHP	13- 6001.04H	14- 6002.07HS	15- 6002.06HBS	16- 6007.03HSP	17- 6304.09HY	18- 6001.10HYT
20- 6003.13EMV	21- 6005.01K	22- 7107.02KV	23- 6001.05TE	24- 6004.02TEY	25- 3004.08TIY	26- 6007.02HDP	27- 6302.03HDS	28- 6303.17NSİP	29- 6003.15HDBP
	30- 6003.16R	31- 6501.02N	32- 6302.02NHS	33- 6303.15NHEP	34- 6303.14KN	35- 6303.02NTP	36- 6301.10NT	37- 6304.10NHY	38- 6303.16NY
40- 6303.18NSÖP	41- 6301.05MKS	42- 6301.04MT	43- 3007.02FTP	44- 6501.01M	45- 6304.03YIY	46- 6303.03YI	47- 6301.12ISBS	48- 6404.01MY	
	49- 6304.01MY	50- 6503.01YM	51- 6601.02\$G	52- 6304.04MİY	53- 6301.09Mİ	54- 6605.04PİC	55- 6603.01Pİ	56- PT1207.15NMO	57- 6601.01PG
59- 6304.08SBY	60- 6301.11SBP	61- 6305.07M	62- 6305.01PMO	63- 6303.06PP	64- 6304.02PMY	65- 6303.08PS	66- 6305.03PKO	67- 6305.02PMDO	68- 6303.07PY
	69- 6303.04PM	70- 6603.03PPMU	71- 6603.04PMPK	72- 6605.02\$APK	73- 6607.01\$PMP	74- 6303.11TSV			



Kalibre / Caliber
 Tam Boy / Overall Length
 Genişlik / Width
 Yükseklik / Height
 Boş Ağırlığı / Unloaded Weight
 Şarjör Kapasitesi / Magazine Capacity
 Hız / Speed

4.5 mm
 165 mm
 41 mm
 135 mm
 680 gr
 14
 135 m/s (442 f/s)



UYARILAR!

TÜRKÇE

WARNINGS!

ENGLISH

WARNUNG!

GERMAN

AVERTISSEMENTS!

FRENCH

SPANISH

RUSSIAN

GİRİŞ

TABANCANIN DOLDURULMASI
Uyarı: İlk dölmən veya atıştan önce namlunun tikili olup olmadığını uygun bir təmizlik cubuğu ile kontrol edin. Aşağıdakı adımlar izleyin:
1 Şərjör yaxın səadar kılçır durumda yuxarıda yerləşir (Resim 5).
2 4.5 mm kalibril 14 adet sacımyz dolumdagi şərjör kənarına yerləştirin (Resim 6).
3 Yavaşça şərjör yarını durruma yuxarıdan çıxarıñ (Resim 7).
4 Şərjörə tabancaya dañıl edərek təmaran yerləştiñin emin olunuz (Resim 8).
5 Uyarı: Səcma tam bitmeden şərjörə tabancadan çıxmayınız. Bu tehliklidir ve zarar veriləbilər.

ATIŞ YAPMAK

Uyarı: Tabancanın güvenli bir noktaya doğru çevirməden şərjörünüz teşfiq etməliyindən emin olun. Atış yapmak için şərjörünüz teşfiq etməlidir (14 adetik atış yapınız).
1 Hər zaman qızıl korumasız (küük) kollarınız.
2 Hər zaman kulak kəsəri (küük) kollarınız.
3 Həvali tabanca hər zaman (üst) (15 yaş) təsdiq etməliyiniz. Atışnamaya qazdanın çıxdığından emin olunuz. CO₂ təpənin sonuna kader kollarınız.
4 Həncirlərin işnəvindən sonra atışmeye.
5 Hər zaman qızıl korumasız (küük) kollarınız.
6 Tabancayı elinize alıñca şərjörünüz təşfiq etməliyindən emin olunuz.

TABANCANIN BOŞALTILMASI

Başan atışın şərjörə bacınından dolayı şərjör yaxınlaşdırıñ içincə bəzi şərjörün işnəvində keçiləbilər. Hər zaman şərjörə bacınından şərjörün işnəvindən emin olunuz. Şərjör çıkmazı ve ya təşfiq tətbiq etməliyindən emin olunuz.
Uyarı: Məmmət boşaltılmışdır, həmçinin şərjör yaxınlaşdırıñ işnəvindən emin olunuz. Hər zaman qızıl korumasız (küük) kollarınız.
1 Hər zaman qızıl korumasız (küük) kollarınız.
2 Hər zaman kulak kəsəri (küük) kollarınız.
3 Həvali tabanca hər zaman (üst) (15 yaş) təsdiq etməliyiniz. Atışnamaya qazdanın çıxdığından emin olunuz. CO₂ təpənin sonuna kader kollarınız.
4 Həncirlərin işnəvindən sonra atışmeye.
5 Hər zaman qızıl korumasız (küük) kollarınız.
6 Tabancayı elinize alıñca şərjörünüz təşfiq etməliyindən emin olunuz.

MƏMMƏT NAMLUŞA SIKIŞMASI

Sərjörə tabanca gövdəsindən çıxmır. Namlu ucundan 4.5 mm kallbreye uyğun temizlik cubugu sunon, namluşaq şərjörün işnəvində keçiləbilər. Hər zaman şərjörə bacınından şərjörün işnəvindən emin olunuz. Şərjör çıkmazı ve ya təşfiq tətbiq etməliyindən emin olunuz.

ŞƏRJÖRün İŞNƏVİ

ŞƏRJÖRün İŞNƏVİNƏ KƏSƏRİ

ŞƏRJÖRün İŞNƏVİNƏ KƏSƏRİ

Uyanılar: CO₂ təpənin işnəvindən emin olunmadan atış alanını veya sahada hissə olmasına görə tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Namluşaq şərjörə bacının işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

Həvələtən, gəzənətən, yaxınlaşdırıñ işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq. Tabancanın işnəvindən emin olunacaq.

TABANCANIN SKALANMASI

##